

Kimheng Lin Kambodşadandır. UNEC-de biznesin idarəetməsi ixtisası üzrə IV kursda oxuyur. Özü də Azərbaycanın xarici ölkə vətəndaşları üçün ayırdığı təqaüd. Ölkəmizlə bağlı real bilgilərə bura gəldikdən sonra yiyələnilir. Məhz bu təqaüd programının sayesində ölkəmizə və xalqımıza aid çoxlu müsbət keyfiyyətlər sadalayırlar: "Başqa ölkələrdə çinliyəm deyə, sanki COVID-19 virusunu mən gətirmişəm kimi münasibet göstərilir. Amma burada ayrıseçilik yoxdur. Azərbaycanda sülh var, yaxşı təhsil verilir. Azərbaycan ailəsində yaşayır, hər gün Azərbaycan yeməkləri yeyirəm. Çoxlu azərbaycanlı dostlarımız var. Əminəm ki, yaradılan təhsil imkanı ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirəcək".

Əcnəbi tələbələrin təhsilini maliyyələşdirən layihələr həyata keçirilir

Kimheng Lin kimi onlara gənc Azərbaycanın verdirdi təqaüd imkanından yarananaraq ölkəmizdə təhsil alır. Belə ki, 2018-2022-ci illər üçün İsləm Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayrılmış təqaüd programı çərçivəsində 200-ə yaxın əcnəbi tələbənin müxtəlif səviyyələr üzrə təhsili təşkil edilib. Əcnəbilər həmin proqramlar çərçivəsində yerli təhsil müəssisələrində bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququnu qazanıblar. Elm və Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdürü Müjdət Həsənovun sözlerinə görə, 2022-2023-cü tədris ilində yerli ali təhsil müəssisələrində 40 əcnəbi şəxs təhsil qrantı çərçivəsində təhsil almaq hüququnu qazanıb. Həzirdə ölkəmizdə ümumilikdə 200-dən çox əcnəbi tələbə ödənişsiz olaraq dövlət hesabına təhsil alır. Onlardan 130-dan çoxu təhsil qrantı, 90-a yaxını hökumətlərarası təqaüd proqramları çərçivəsində yerli ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər.

"İsləm Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün 2018-ci ildə təqaüd programı təsis edildi. 5 illik həmin proqramlar üzrə hər birində 100 olmaqla 200 nəfər tələbənin təhsili nəzərdə tutulurdu. Bu il bu proqramlar çərçivəsində sonuncu dəfə qəbul həyata keçirildi. Yerləşmə prosesində Elm və Təhsil Nazirliyi də iştirak etdi və çalışdıq ki, region universitetlərinə də ixtisasların tədrisi, yataqxana imkanları baxımından əcnəbi tələbə getsin. Aqrar Universitet bu prosesdə iştirak etdi və indi də təhsil qrantı ilə təhsil alan əcnəbi tələbə var".

Təhsil qrantı qalıbları Aqrar Universitetlə yanaşı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetində təhsil alırlar.

Xatırladaq ki, təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. M. Həsənovun sözlerinə görə, bu proqramlar əcnəbi tələbələrin ölkəmizdə təhsilə cəlb prosesində hökumətin əsas alətləridir. XİN-lə birlikdə həyata keçirilən proqramların uzadılması da göznləniləndir.

Hökumətin əsas alətlərindən biri isə hökumətlərə rəsədi təqaüd proqramlarıdır və hazırda Macarıstan, Çin, Qazaxistan, Ruminiya, Tacikistanla sazişlər işlək vəziyyətindədir.

Əcnəbi tələbələr Azərbaycanı seçir

Ölkəmizdə 130-dan çox əcnəbi Təhsil qrantı, 90-a yaxını hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alır



Müjdət Həsənov



Kimheng Lin



Hamza Nacer



Alaa Eldin Hamid



Apisada Laowattanabhongse

dədir: "Məsələn, bu il Çindən 41 tələbə qəbul etmiş. Macaristana isə 10 yer ayrılib".

M. Həsənov hökumətlərarası təqaüd proqramlarında müsahidə olunan çətinliklərə də diqqət çəkib. Onun sözlərinə görə, Macaristandan Azərbaycanda oxumağa gəlmək istəyən olmadığı kimi, Azərbaycandan da Qazaxistandan və Tacikistanda oxumaq arzusunda olanlar azdır.

Əcnəbi tələbələrin işğaldan azad olunan ərazilərə səfəri təşkil edilir

Buna baxmayaraq, ölkəmizdə təhsilin inkişafına töhfə vermek, əcnəbilərin təhsilini təşkil edərək həm də Azərbaycanın təbliğinə nail olmaq - problemlərini daha çox insana çatdırmaq, uğurlarını daha böyük ərazidə yaymaq başlıca məqsəddir. Odur ki, Nazirliyin əcnəbi tələbələri əhatə edən bir sıra maraqlı layihələrə imza atıb. Belə layihələrdən birindən danışarkən M. Həsənov Elm və Təhsil Nazirliyinin, sadəcə keyfiyyətli təhsilin təşkili deyil, Azərbaycanda təhsil alan tələbələrin içtimai-sosial fəallığını da izlədəyi vurğulayıb. Onun sözlərinə görə, əcnəbi tələbələr üçün müxtəlif tədbirlər təşkil olunur ki, onlardan biri də işğaldan azad edilən ərazilərə səfərlərdir.

Bəs, bu səfərin noticəsi necə olub? Layihə qarşısına qoyduğu məqsədə çatıbmı? Bunu öyrənmək üçün əcnəbi tələbələrə üz tuturraq. Şuşaya səfərdə iştirak edən Hamza Nacer deyir ki, nəinki işğaldan azad edilən, Azərbaycanın başqa regionlarında - Quba və Gəncədə də olub. Azərbaycanın havası və memarlığı onu valeh edib. Şuşaya səfər çərçivəsində Qarabağla bağlı həqiqətlərdən xəberdar olub.

Azərbaycanın ayırdığı təhsil qrantı ilə təhsil alan 130 tələbədən biri - Əlcəzair vətəndaşı Hamza Nacer ADNSU-da doktorantura təhsili alır. Yanğın və sənaye təhlükəsizliyi mövzusunu araşdırır. Burada verilən təhsilin keyfiyyətindən razıdır və Azərbaycan universitetləri-

nin onun ölkəsindəki ali təhsil müəssisələri ilə müqayisədə daha yaxşı təchiz olunduğu deyir.

Bəlkə Nacer məhz təqaüd qazandığı üçün Azərbaycandadır. O, oxumaq üçün məhz Azərbaycanı seçdiyinə, ölkəmizi tanıldıgına görə çox məmnundur.

Azərbaycan onlara təhsil imkanı yaradır

Bu, Azərbaycan hökumətinin yaratdığı imkandır. Kimheng Lin də, elə Hamza Nacer də Azərbaycanda olmalarının ilk səbəbi olaraq hökumət proqramını göstərir. Sudanlı gənc Alaa Eldin Hamid isə Azərbaycanda təhsil imkanı yaranan təhsil qrantı proqramı çərçivəsində öz ölkəsinin inkişafına böyük töhfə verəcəyinə inanır: "2018-ci ildə mənim ölkəmdə inqilab baş verib. O vaxtdan bəri siyasi vəziyyət sabit deyil. Orda təhsil almaq imkanları çox məhduddur. Mən də düşündüm ki, bu müddətdə özümü, mənə bu imkanı yaranan Azərbaycanda inkişaf etdirim ki, vaxtı çatanda əldə etdiklərim sayesində ölkəmin inkişafına qatqım olsun. Burada aldığım təhsilli istəyimə nail ola biləcəyimə inanıram".

I kurs tələbəsi Alaa Eldin Hamid də ölkəmizə gələrkən Azərbaycanla bağlı məlumatı olmayıb: "Azərbaycan haqqında heç nə bilmirdim. Təqaüdü gördükdən sonra maraqlandım".

O da təhsilini tamamlayıb ölkəsinə qayıdacaq: "Öz ölkəmə xidmət etmək istəyirəm".

Tələbələr şagirdlərə öz ölkəsində danışır

Əcnəbi tələbələrin iştirakı ilə daha bir maraqlı layihənin mövzusu onların öz ölkələri ilə bağlıdır. Belə ki, tələbələr Azərbaycan məktəbliləri qarşısında öz ölkələri haqqında təqdimatla çıxış edirlər. Əcnəbi gənclər öz ölkəsini tanıtmak şansı veren layihə məktəblilərimizə də ayrı-ayrı ölkələri vətəndaşlarının dilindən, həmin ölkələrdə yaşayıb-böyümiş insanlardan dinləmək, onların

vasitəsilə öyrənmək şansı yaradır. Sektor müdürü M. Həsənovun sözlərinə görə, bu layihə bir neçə məqsədə yönəlib: "Bununla həm Azərbaycanın vəsaiti hesabına ölkəmizdə təhsil alan tələbələri cəmiyyətə tanıtılır, həm də ayrı-ayrı ölkələr haqqında məktəblilərimizi məlumatlaşdırır, bir növ həmin ölkədən olan şəxsin iştirakı ilə siyidən-xaric oyu təşkil edir, ölkələrlə bağlı məktəblilərimizdə real təsəvvür yaradır".

Maraqla qarşılığını vurgulayan sektor müdürü qeyd edib ki, onlayn təşkil olunan layihəyə 200-300 şəhərdən canlı qosulur. Ölkə təqdimatlarının videolarının sosial media kalanlarında yayımlanması da baxış sayı artırır.

Potensialımız daha çox tələbə cəlb etməyə imkan verər

Bələliklə, Azərbaycanda 130-dan çox təhsil qrantı, 90-a yaxın hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsilən var. 2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 9000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin təhsil aldığı nəzerə alsaq, 220 nəfər çox cüzi rəqəmdir. M. Həsənovun sözlərinə görə, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin əksəriyyəti öz hesabına təhsil alır. Bu da o deməkdir ki, ölkəmizə əcnəbi tələbə kütüsləri dəhaçox universitetlərin qəbulu əsasında formalşır. Odur ki, Nazirliyin universitetlərin əcnəbilərlə işinin qurulmasına də dəstək verir. Məsələn, universitetlərin beynəlxalq əlaqələr sahəsində çalışan əməkdaşları Nazirliyin xətti ilə Avropa İttifaqının müxtəlif təlimlərinə qatılır, yaxud onlara təlim keçməsi üçün Avropadan ekspertlər dəvət edilir: "Diplomatik kanallarla daxil olan müraciətləri universitetlərimizə yönəldirik. Yaxud ayrı-ayrı ölkələrdə universitetlərin öz işini qurmasına, təbliğinə dəstək veririk. Məsələn, cari tədris ilinə müraciətlərin davam etdiyi müddətdə Malayziyanın bir qrup gənclərin 4-5 universite-

timiz təqdimat etdi".

"Qanunvericilikdə də artma dəstək ola biləcək təşbbüsələri irəli sürür, dəyişikliklərin həyata keçirilməsi üçün aidiyati qurumlarla iş aparırıq", deyən sektor müdürü Müjdət Həsənovun sözlərinə görə, görülən işin nəticəsidir ki, ildən-ildə Çin, Türkiye, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigəriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələrdən onlara gənc təhsil almaq üçün ölkəmizi seçir.

Azərbaycanda təhsil imkanlarını ən yaxşı şəkildə təqdim edən "Study in Azerbaijan" layihəsi üzrə işlənən geniləndirildiyini deyən sektor müdürünin sözlərinə görə, ilk dəfə olaraq, layihə çərçivəsində bütün universitetlərə qəbulun elektron formatı tətbiq edilib və uğurla icra olunur: "Əcnəbi tələbə sayta daxil olaraq qeydiyyatdan keçir, universitetlərdən birini seçib elektron müraciəti göndərir. Qiymətləndirmə alətlərinə, tələbənin keyfiyyətinə uyğun olaraq, universitetlər müraciəti dəyərləndirib cavab verir. Prosesin sonunda tələbənin məlumatları Nazirliyin portalına düşür".

Sektor müdürü əlavə edib ki, layihənin sosial media hesabları, internet səhifəsi, mərkəzləşmiş elektron müraciət sistemi var: "Bunu korporativ idarəetmə səviyyəsinə keçirməyin optimal variantı üzrə iş gedir. Hazırda texniki müstəvədə prosesin təşkili həyata keçirilir. Elə bir format dəstənlər ki, universitetlərin əvəzinə xaricdə iş qurulsun, sərgilərdə iştirak edilsin, tələbələr götərilsin və onlar öz isteklərinə uyğun təhsil müəssisələrinə yerləşdirilsin, bir sözə, layihə universitetləri də təmsil etsin. Başqa ölkələrdə artıq işlək mənəximizə çevrilən layihə bu variantda universitetlərin töbliği üçün də daha az xərc deməkdir".

Tayland vətəndaşı Apisada Laowattanabhongse Azərbaycan, ölkəmiz təklif etdiyi təhsil qrantı proqramları barədə "Study in Azerbaijan" səhifəsindən məlumatlanıb və doktorantura səviyyəsində təhsilini davam etdirmək üçün müraciət edib. Xəzər Universitetinin doktorantı burada təhsilini tamamladıqdan sonra ölkəsinə, öz işinə qayıdacaq: "Beynəlxalq ticarətdə uğurlu karyera üçün diplom işimi də bu sahə ilə bağlı seçmişəm. Təhsil alıb öz ölkəmə fayda vermək istəyirəm".

Azərbaycan ümidi yerinə çevrilir

Azərbaycan gəncləri təhsil üçün xarici ölkələrə üz tutur. Amma Azərbaycan da başqa ölkələrdən olan bir gənclər üçün özünüñkışaf yolu, hökumətin ayırdığı təhsil qrantı və layihələr isə ümidi yerinə çevrilir və bu proses davam edəcək, yəni ölkəmiz hələ çox əcnəbi gənclərə təhsil imkanı qazandıraraq ümidi işığı olacaq.

Ruhiyə DAŞSALAHLİ